

## TƏDQİQAT OBYEKTİNİ MƏSAFƏDƏN AŞKARLAYAN OPTİK SİSTEMİN QURULMASI VƏ TƏDQİQİ

V.A. Abbasov

Milli Aviasiya Akademiyası

*Məqalədə, obyekti müəyyən məsafədən aşkarlamaq üçün, ondan lazer şüasının əks olunmasına əsaslanan optik sistem tədqiq edilmişdir. Tədqiqat qurğusuna daxil olan lazer diodlu şüalandırıcıının funksional blok-sxemi və işıqlanmadan fotodiodda yaranan cərçəyanın gücləndiricisi qismində emitter təkrarlayıcısının elektrik sxemi verilmişdir. Əməliyyat gücləndiricirindən yüksilmiş, gücləndirmə əmsali və dəvəq gərginliyi diskret qiymətlərlə dayışan gücləndirici kaskadın və müqayisə elementinin elektrik sxemləri, elcə də siqnalın etibarlı qəbulunu təmin edən güclənmə əmsali və məsafədən asılılıq cədvəli təsvir edilmişdir. Siqnalın etibarlı qəbulu müqayisə elementinin çıxış siqnalına əsasən osillograf vasitəsi ilə qiymətləndirilmişdir.*

**Açar sözlər:** mərmi, sürətölçən, lazer, əməliyyat gücləndiricisi, diskret güclənmə əmsali, müqayisə elementi.

### Giriş

Atıcı silahın texniki xarakteristikalarını qiymətləndirmək üsullarından biri, partlayıcı maddələrin partlaması zamanı yaranan dinamik sıxlımanın tədqiq edilməsidir [1]. Bu məqsədə iki tədqiqat üsulundan: birinci partlayışın, ikinci mərminin sürətinin tədqiqindən istifadə edilir. Birinci halda, partlayışdan yaranan təzyiq və temperatur, ikinci halda isə mərminin sürəti ölçülür. Təcrübələr real mərmilər ilə yerinə yetirildiyinə görə tədqiqatlar zamanı sürətin ölçülməsi üsulu daha praktik nəticələr verir.

Uçuş trayektoriyası üfüqi müstəviyə nəzərən  $90^\circ$ -ya qədər müəyyən bucaq təşkil edən mərminin sürətinin ölçüməsi üsulu və qurğusu [2,3]-da təsvir edilib. Burada mərminin sürətini ölçmək üçün işq şüasının əks olunmasına əsaslanan optik ölçmə üsulunun tətbiq edildiyi və işq şüası qismində göy lazer şüasından istifadənin üstünlükləri göstərilib. İntensivliyinin həddindən artıq zəifləməsi əks olunan optik şüanın qəbulunu çatınlasdırır, onun təsirindən yaranan elektrik siqnalının dəfələrlə gücləndirilməsinə tələb edir. Oxşar məsələnin həlli [4]-da baxılmışdır. Burada müqayisə elementi qismində "VÖ" məntiq elementindən istifadə edilmişdir. Verilmiş ölçü xətlərindən mərminin uğub keçdiyi anı qeyd etmək üçün optik şüanın bloklanması üsulundan istifadə edilməsi çölləşəntində yerinə yetirilən ölçənlərdən tətbiq edilən optik sistemlərin konstruksiyasının mürəkkablaşmasına səbəb olur. Beləliklə, sürətin ölçülməsi üçün istifadə edilən optik sistemlərdə mərmidən əks olunan şüanın etibarlı qəbulu müqayisə elementinin həlli vacib olan mühüm texniki məsələdir.

**İşin məqsədi** – mərmini müəyyən məsafədən aşkarlayan optik sistemin işlənilməsidir. Mərmini müəyyən məsafədən aşkarlayan optik sistemi işləmək üçün növbəti üç eksperiment yerinə yetirilmişdir.

**Eksperiment 1.** 1..8 m məsafədə yerləşən mərmidən əks olunan lazer şüasının etibarlı qəbul olunması təcrübə yoxlanılır (məsafədən asılılıq).

**Eksperiment 2.** Verilmiş məsafədə siqnalın etibarlı qəbul olunmasının gücləndirmə əmsalından asılılığı müəyyən edilir.

**Eksperiment 3.** Məsafənin və gücləndirmə əmsalının verilən qiymətində siqnalın etibarlı qəbul olunmasının müqayisə elementinin dəvəq gərginliyindən asılılığı müəyyən edilir.

**Optik sistem** – şüalandırıcı və qəbuledici bloklardan təşkil olunmuşdur.


"Blue Lazer - BX3" markali şüalanıdrıcı blok iki hissədən: yarımcərıcı lazer diodundan (LD) və onun içi rejimini müəyyən edən idarəetmə blokundan (IB) ibarətdir (şəkil 1). Şüalanıdrıcı qismində, güclü 1000 mVt, dələq uzunluğu 445 nm olan göy lazer diodu, onu soyutmaq üçün eyni zamanda iki vasitədən: radiatordan və ventilatordan istifadə edilir. Lazer diodu və ventilator radiatöra bərkidilmişdir. Diodon şüası kifayət qədər güclüdür və insanın gözüne tüşənilməsi yoxdur.

Qəbuləcidi - fotodioddan, bir kaskadlı tranzistorlu və iki kaskadlı əməliyyat gücləndiricisindən, eləcə də müqayisə elementindən ibarətdir.

Mövcud fotodiolar üçün nisbi spektral həssaslığın maksimum qiyməti optik diapazonun infraqırmızı hissəsinə əhatə edir. Ataş anında lülənin uc hissəsindən bir neçə metr məsafədə infraqırmızı diapazonu əhatə edən istilik şüalanmasının yaranması, qəbulidəci infraqırmızı və ya qırmızı şüali geniş yayılmış yarımkənciri fotodioldardan ölçü məqsədi ilə istifadəni mahdudlaşdırır (Optik diapazonda göy işığın infraqırmızı və qırmızı işığdan öks tərəfdə yerləşməsi məlumatdır. Bu səbəbdən, ölçmələrin xətasını azaltmaq üçün tədqiqat qurğusunda göy şüali lazer dijondular istifadə edilmişdir.)

Elmi-tekniqi adsiyyattn tahlili göstərir ki, nisbi spektral həssaslığın maksimum qiyməti optik diapazondan göy işığa uyğun hissəsinə əhatə edən fotodiöldər mövcud deyil. Beləliklə, qəbul edildiydə işığa həssas element qismində, nisbi spektral həssaslığının 20%-i 400 nm dalğunuñuzununa əhatə edən "SFM 229" markalı varımkeçiricili fotodiöd istifadə edilmişdir.

Güçlendirici ve müqayisə sxemleri geniş yayılmış malum sxemlər uyğun qurulmuşdur. Fotodiordan alınan siqnalın gücünü artırmaq üçün bir kaskadlı tranzistorlu güçlendiricidən - emitter şökrətleyicisi (ET) sxemindən istifadə edilmişdir (şəkil 2). Fotodiod tranzistorun bazasına fotodiod rejimində qoşulur. ET, işıqlanmadan fotodioda yaranan corəyani güçlendirir, eyni zamanda dövbəti güçlendirici kaskadın nisbatan kiçik giriş müqavimətinin fotodiодun böyük daxili müqaviməti ilə uzlaşmasını təmkin edir.




**Şekil 1.** Optik blokda şüalandırıcı hissənin struktur sxemi


Növbəti iki gücləndirici kaskad əmaliyyat gücləndiricilərində (ÖG) yığılmışdır. Dayanıqlı güclənməyə nail olmaq üçün birincini kaskadda sabit və kiçik, mərminin aşkar edilməsinin güclənmə əmsalından astılığını tədqiq etmək üçün ikinci kaskadda diskret qiymətlərlə dəyişən, nisbətən böyük güclənmə əmsallarından istifadə edilmişdir.

Güclendiricidə diskret (kəsilən) qiymətlərlə dəyişən güclənmə əmsallarını almaq üçün ikinci kaskadın əks olaraq dövrəsi ardıcıl birləşdirilmiş altı müqavimətdən təsəkil olunmuşdur (şəkil 3). Güclənmə əmsalının qiyməti "2P3T" titili iki addıd çevircisi arac (SA1 və SA2) vasitəsi ilə seçilir.

SA1-in I qrup üç kontaktı R2-R4, II qrup üç kontaktı R5-R7 müqavimatlara birləşdirilmişdir. SA2-nin I qrupdan olan iki kontaktından istifadə edilir. Bu halda, SA2-nin 1-ci kontaktı SA1-in 1, 2-ci kontaktı SA1-in II qrup kontaktlarını DA1 əmaliyyat gücləndiricisinin çıxışına qoşur. Sxemin belə qurulmasında hər birində iki kontakt qrupu olan göstərilən tipli çevirici araların vəsiatı ilə güclənmə əmsalının altı diskret qiymətini ( $K = 27, 93, 183, 400, 550, 1000$ ) almaq mümkündür. Məsələn, güclənmə əmsalının qiymətini  $K = 183$  seçmək üçün SA1.1 açarı 3-cü, SA2.1 açarı isə 2-ci vəziyyətdə olmalıdır.




**Şekil 2.** Emitter tekrarlayıcısı



**Sekil 3.** Güçlendiricinin güçlendirme amsalını diskret ejymatlarla değiştirmek için şem

Məlum məsafədə mərminin aşkar edilməsi komparatorun çıxışında yaranan siqnalın osilloqramına görə müyyən edilir. Çıxış siqnalının dayaq gərginliyindən asılılığını tədqiq etmək üçün dayaq gərginliyinin beş müxtalif qiymətini ( $U_d = 2$  V,  $2.5$  V,  $3$  V,  $3.5$  V,  $4$  V) formalasdırın R1-R6 müqavimətlərindən təşkil olunmuş çoxpilləli gərginlik bölgüsü sxemindən və komparatorun girişinə verilən dayaq gərginliyinin qiymətinə seymak üçün "2P3T" tipli iki adad çeviricisi aracdan (SA1, SA2) istifadə edilmişdir (şəkil 4). Məsələn, komparatorun girişinə 2V dayaq gərginliyini vermək üçün, SA1-1 acarı 2-ci, SA2-1 acarı isə 1-ci vissiyatdə olmalıdır.



**Səkil 4.** Komparatorun dayaq gərginliyini diskret qiymətlərə dəyişmək üçün sxem

Tədqiqat zamanı siqnalın etibarlı qəbul olunması, optik sistemin qəbuledicisində tətbiq edilən komparatorun çıxış gərginliyinin formasına əsasən müayyən edilir. Çıxış gərginliyinin formasına ossilloqraf vasitəsi ilə nəzərət edilir. Komparatorun çıxış gərginliyində, marmidən əks olunaraq etibarlı qəbul edilməsinə ossilloqrafın ekranında görmək üçün lazer şüasının müayyən tezliklə mexaniki modulyasiyadan istifadə edilir. Bu məqsədə lazer şüası, qarşısında yerləşdirilmiş ventilatorun parları vasitəsilə onları sıyrılmama tezliyi ilə bloklanır.

Birinci təcrübədə mərmi optik blokdan 1 m məsafədə yerləşdirilir və güclənmə əmsalının, eləcə da dayaq gərginliyinin an kiçik qiymətləri seçilir. Bu haldə signalın etibarlı qəbul olunduğu müşahidə edilir. Sıgnal, 2 m məsafədən də etibarlı qəbul edilir, 3 m məsafədən isə qəbul edilir. Növbəti təcrübələrdə güclənmə əmsalını və mərmiyyə qədar olan məsafəni cəd. 1.1-də verilmiş qiymətlərə uyğun növbə ilə artırırıq. Cədvəldə göstərilən “±” işarəsi güclənmə əmsalının və məsafənin uyğun qiymətində sıgnalın etibarlı qəbul edilməməsini göstərir. Uyğun təcrübələri dayaq gərginliyinin 2.5 V qiymətindən təkrar yeriňa yetirilir (cəd. 1.2). Cəd. 1.1-də alınan qiymətlərin cəd. 1.2-də təqribin bir satır yuxarı sürüşdүünү görəmələr.

Cəvəldən, verilmiş məsafədə dayaq gorginliyinin artması ilə sınaqlı etibarlı qubul edilmədiyini görür. Həz. ki cəvəldən göründüyü kimi,  $K = 1000$  qiymətində mərmi optik sistemindən 8 m məsafəyə qədər verləşdikdə ondan əks olunaraq sınaqlı etibarlı qubul edilir.

Bələdliklə, ikinci kaskadın gücləndirmə əmsalının qiyməti  $K = 1000$ , müqayisə elementinin davaq gərginliyinin qiyməti isə  $U_d = 2$  V seçilir.

## Cədvəl 1.1

Sıgnalın etibarlı qəbul edilməsinin güclənmə əmsalından və məsafədən asılılığı  
( $U_d = 2 \text{ V}$ )

$L \text{ (m)}$	$K = 27$	$K = 93$	$K = 183$	$K = 400$	$K = 550$	$K = 1000$
1	+	+	+	+	+	+
2	+	+	+	+	+	+
2.5	-	+	+	+	+	+
3	-	+	+	+	+	+
3.5	-	±	+	+	+	+
4	-	-	+	+	+	+
5	-	-	±	+	+	+
6	-	-	-	+	+	+
7	-	-	-	±	+	+
8	-	-	-	-	±	+

## Cədvəl 1.2

( $U_d = 2.5 \text{ V}$ )

$L \text{ (m)}$	$K = 27$	$K = 93$	$K = 183$	$K = 400$	$K = 550$	$K = 1000$
1	+	+	+	+	+	+
2	±	+	+	+	+	+
2.5	-	+	+	+	+	+
3	-	+	+	+	+	+
3.5	-	±	+	+	+	+
4	-	-	±	+	+	+
5	-	-	-	+	+	+
6	-	-	-	±	+	+
7	-	-	-	-	±	+
8	-	-	-	-	-	+

## Nəticə

Optik sürətçənlərdə optik blok ilə mərminin trayektoriyası arasındaki məsafə artıqla mərmişdən öks olunaraq qəbul edilən şənən intensivliyi kəskin azalır. Qəbuləcidi hissədə gücləndirmə əmsalının artırılması və dayaq gərginliyinin azaldılması qəbuletmə etibarlığını artırır da, bunların sıgnalın qəbuluna təsir mexanizmını fəqərlidir. Manevəyə davamlılığı artırmaq üçün eyni zamanda ham dayaq gərginliyinin, ham da sıgnalın gücləndirilməsinin optimal qiymətini séçmək lazımdır.

## ƏDƏBİYYAT

- Nabiyev R.N., Qarayev Q.I., Abbasov V.A. Minaatan mərmisinin ilkin sürətinin təyin edilməsi // MAA-nın Elmi Əsərləri, Bakı 2015, №1, sah. 37-48.
- Nabiyev R.N., Qarayev Q.I., Abbasov V.A. Ballistik tedqiqatlarda tətbiq edilən sürətçənlər // MAA-nın Elmi Məcmuələri, Bakı 2019, C.21, №2, sah. 26-33.
- А.В. Хурхесова, Е.М. Федоров. Лазерный доплеровский измеритель скорости и длины // Информационно-измерительная техника и технологии, материалы III Научно-практической конференции, Томск, 3-5 мая 2012 г. Изд-во ТПУ, с. 196-201.
- Amandeep Kaur, Renu Vig, Randhir Bhatnagar. Study of Different Measurement Systems and Design of Circuitry with Intensity Modulated measuring the Velocity of Projectile // International Journal of Electronic Engineering Research, ISSN 0975- 6450, Volume 1, Number 2, (2009) pp. 101–108© Research India, Publications http://www.ripulation.com/ijeer.htm

## REFERENCES

- Nabiyev R.N., Qarayev Q.I., Abbasov V.A. Minaatan mərmisinin ilkin süretinin təyin edilməsi // MAA-nın Elmi Əsərləri, №1, 2015, sah. 37-48.
- Nabiyev R.N., Qarayev Q.I., Abbasov V.A. Ballistik tedqiqatlarda tətbiq edilən sürətçənlər // MAA-nın Elmi Məcmuələri, C.21, №2, Bakı 2019, sah. 26-33.

## Elmi Məcmuələr

- A.V. Hurhesova, E.M. Fedorov. Lazernyy doplerovskij izmeritel' skorosti i dliny// Informacionno-izmeritel'naya tekhnika i tekhnologii, materialy III Nauchno-prakticheskoy konferencii, Tomsk, 3-5 maya 2012 g. Izd-vo TPU, s. 196-201.
- A. Amandeep Kaur, Renu Vig, Randhir Bhatnagar. Study of Different Measurement Systems and Design of Circuitry with Intensity Modulated measuring the Velocity of Projectile, International Journal of Electronic Engineering Research, ISSN 0975- 6450, Volume 1, Number 2, (2009) pp. 101–108© Research India, Publications http://www.ripulation.com/ijeer.htm

BUILDING AND RESEARCH OF OPTICAL SYSTEM REMOTELY DETECTING  
THE OBJECT OF STUDY  
V.A. Abbasov

The article investigated an optical system based on the reflection of a laser beam for detecting objects with a certain distance. Functional block diagrams of the emitter with a laser diode given which related to the studies and electrical circuits of the repeater emitters, as a current amplifier of the photodiode under illumination. The paper also describes the electrical circuits of the amplifier stage and the comparison element, with a discretely varying gain and a reference voltage, built on operational amplifiers, as well as tables of the dependence on the gain and distance, providing reliable signal reception. The reliability of signal reception estimated using an oscilloscope based on the output signal of the comparison element.

**Keywords:** projectile, velocity measurement, laser, operational amplifier, discrete gain, comparison element

ПОСТРОЕНИЕ И ИССЛЕДОВАНИЕ ОПТИЧЕСКОЙ СИСТЕМЫ  
ДИСТАНЦИОННО ОБНАРУЖИВАЮЩИЙ ОБЪЕКТ ИССЛЕДОВАНИЯ  
В.А. Аббасов

В статье исследована оптическая система, основанная на отражении лазерного луча для обнаружения объектов с определенного расстояния. Приведены функциональные блок-схемы излучателя с лазерным диодом, относящаяся к устройству исследования и электрическая схема эмиттерного повторителя в качестве усилителя тока фотодиода при освещении. В работе также описаны электрические схемы усиленческого каскада и элемента сравнения с дискретно изменяющимся коэффициентом усиления и отпорным напряжением, построенным на операционных усилителях, а также таблицы зависимости коэффициента усиления и расстояния, обеспечивающие надежный прием сигнала. Надежность приема сигнала оценивается с помощью осциллографа на основе выходного сигнала элемента сравнения.

**Ключевые слова:** снаряд, измерение скорости, лазер, операционный усилитель, дискретный коэффициент усиления, элемент сравнения.

## Müəllif haqqında məlumat:

- |                           |   |
|---------------------------|---|
| Soyadı, adı, atasının adı | Abbasov Vüsal Arası oğlu  |
| İş yeri                   | Milli Aviasiya Akademiyası, ETNAPı, Aviasiya elektronikası şöbəsi |
| Vəzifəsi                  | Mühəndis-konstruktur  |
| Maraq sahəsi              | Pilotsuz ucan aparatlar   |
| E-mail                    | Vusal982@gmail.com  |
| Əlaqə telefonu            | 070 729-22-58   |

Rəyçi: t.f.d. F.Ə. Mahmudlu